

2019/2020-ci tədris ilinin Yaz imtahan sessiyasının təşkili qaydaları

1. Yaz semestrinin imtahan sessiyasının təşkili üzrə

1.1. UNEC-də yaz imtahan sessiyası 08.06.2020-ci il tarixindən 07.07.2020-ci il tarixinədək keçiriləcəkdir.

1.2. Xüsusi qabiliyyət tələb edən fənlər istisna olmaqla bakalavriaturada bütün imtahanlar distant formada proktoring təmin edilməklə test üsulu ilə və magistratura səviyyəsində imtahanlar distant formada proktoring təmin edilməklə test və şifahi üsulla keçirilir.

1.3. Xüsusi qabiliyyət tələb edən fənlər üzrə imtahanlar distant formada yazılı üsulla (qabiliyyət imtahanı) təşkil edilir.

1.4. Yaz imtahan sessiyasında imtahan vermək üçün bakalavr və magistrantlara aşağıdakı üç variantdan birini seçmək imkanı verilir:

1. Bütün imtahanlar distant formada keçirilir;

2. təhsilalanlara onların fərdi müraciətləri əsasında cari ilin avqust – sentyabr aylarında ənənəvi üsulla imtahan təşkil edilir. İmtahandan öncə istəklərinə uyğun olaraq tələbələrə 3-4 həftə ərzində Bakı şəhərində ənənəvi üsulla ödənişsiz icmal mühazirələr təşkil edilir. Bununla bağlı tələbələrin müraciətləri 5 iyun 2020-ci il tarixinə qədər qəbul edilir.

3. növbəti tədris ilində ödənişsiz qaydada fənləri alt qruplarda ənənəvi qaydada dinləmək və ənənəvi qaydada imtahan vermək imkanı yaradılır. Bununla bağlı tələbələrin müraciətləri 5 iyun 2020-ci il tarixinə qədər qəbul edilir.

1.5. Buraxılış kursları üçün əvvəlki semestrlərdən yaranmış akademik borclar üzrə təkrar imtahanlar və YDA 7 iyul 2020-ci il tarixinədək təşkil edilir.

1.6. Yaz imtahan sessiyasında iştirak edə bilməyən və ya qeyri müvəffəq qiymət almış tələbələr avqust - sentyabr aylarında təkrar distant imtahan verə biləcəklər. Əlavə olaraq tələbə hər bir semestrədə dinləmədən akademik borcu əvvəlki semestrlərdə yaranmış iki fənn üzrə (hər fənnədən bir dəfə olmaqla) də imtahanda iştirak edə bilər.

1.7. Təkrar imtahanlar üçün ödəniş tələb olunmur.

1.8. Test sualları doğru cavabları ilə birlikdə imtahana 1 həftə, şifahi suallar isə 10 gün qalmış təhsilalanların şəxsi kabinetlərinə göndəriləcəkdir.

1.9. Buraxılış kursları üçün əvvəlki semestrlərdən yaranmış akademik borclar üzrə təkrar imtahanlar və Yekun Dövlət Attestasiyası 7 iyul 2020-ci il tarixinədək təşkil ediləcəkdir.

1.10. Buraxılış kurslarında təhsil alan tələbələrin əvvəlki semestrlərdən qalan akademik borclara üzrə təkrar imtahanlarda iştirakı zamanı fənnin cari semestrədə

tədris olunması şərti nəzərə alınmır. Bu halda təkrar imtahanlar 20 iyun tarixinədək təşkil olunur və müvəffəq qiymət alan tələbələr adi qaydada YDA-a buraxılır.

1.11. UNEC bakalavr və magistrantlarının 2019/2020-ci tədris ilin Yaz semestrində “Coursera for campus” təhsil platformasında qazandıqları sertifikatlar Elmi Şurasının təsdiq etdiyi müvafiq qaydalar əsasında tanınır və tələbələrin müvafiq fənlərinin əvəzedilməsi həyata keçirilir.

1.12. ACCA kvalifikasiya imtahanlarında müvəffəq qiymət alan bakalavr və magistrantların nəticələri 2019/2020-ci tədris ilin Yaz semestrində UNEC Elmi Şurasının təsdiq etdiyi qaydalar əsasında tanınır və tələbələrin müvafiq fənlərinin əvəzedilməsi həyata keçirilir.

1.13. 2019/2020-ci tədris ilinin Yaz semestrində Web of Science və ya Scopus bazalarında indeksləşmiş mənbələrdə tək müəllif olmaqla məqaləsi və ya konfrans tezisi çap olunan bakalavrlar UNEC Elmi Şurasının təsdiq etdiyi qaydalara uyğun olaraq Yekun Dövlət Attestasiyasından azad edilir.

1.14. Buraxılış kurslarında təhsil alan magistrantların Web of Science və ya Scopus bazalarında impaktı 0.5-dən az olmayan, tək müəllif olmaqla dissertasiya mövzusunə uyğun çap edilmiş məqaləsi UNEC Elmi Şurasının təsdiq etdiyi müvafiq qaydalara uyğun olaraq onların magistr dissertasiyasının müdafiəsi kimi qəbul edilir.

1.15. İstər iyun-iyul aylarında, istərsə də iyul-avqust aylarında keçiriləcək sessiyalarda iştirak edən tələbələr təqaüd müsabiqəsində iştirak edəcək və təqaüd almaq hüququ olan tələbələrin siyahısı sentyabr ayında müəyyən ediləcək. Yaz imtahan sessiyasında təqaüd müəyyən edilən zaman bərabər bal toplamış tələbələrdən təhsil müddətində ÜOMG-si yüksək olanlara üstünlük veriləcək.

2. Təhsilənlərin biliyinin cari və aralıq qiymətləndirilməsi üzrə

2.1. Tələbələrin distant dərslərdə iştirakı könüllülük prinsipi əsasında təşkil edildiyindən 2019/20-ci tədris ilinin Yaz semestri üzrə davamiyyət tələbi nəzərə alınmır.

2.2. Bakalavr səviyyəsi üzrə əyani təhsil alan tələbələrin cari qiymətləndirməsi 20 bal, o cümlədən sərbəst iş 10 bal və davamiyyət 10 bal olmaqla həyata keçirilir. Aralıq qiymətləndirmə isə 80 bal üzərindən aparılır. Tələbələrə imtahan zamanı hər biri 2 bal qiymətləndirməklə 40 test təqdim olunur.

2.3. Magistratura səviyyəsində cari qiymətləndirmə tətbiq edilmir. Aralıq qiymətləndirmə isə 100 bal üzərindən aparılır.

2.4. Qiyabi təhsilə alma formasında 1 iyun tarixdən başlayan bütün dərslər və imtahanlar distant formada təşkil edilir. Cari qiymətləndirmə 30 bal, o cümlədən 20 bal distant formada test üsulu ilə keçirilən kolokvium və davamiyyət 10 bal olmaqla həyata keçirilir. Aralıq qiymətləndirmə isə 70 bal üzərindən aparılır.

2.5. Əvvəlki semestrlərdən qalan akademik borclar üzrə təkrar imtahanlarda iştirak edən bakalavr və magistrantlar üçün akademik borcun yarandığı semestrdəki cari

qiymətləndirmə nəticəsi əsas götürülür və təkrar imtahanlar distant formada test üsulu ilə təşkil olunur.

2.6. Mübadilə və ikili diplom proqramlarında iştirak edən tələbələrin cari və aralıq qiymətləndirmədə ümumi qaydada iştirakına və müvafiq kreditləri qazanmasına icazə verilir.

3. Təcrübə nəticələri üzrə

3.1. Bakalavriat səviyyəsi üzrə əyani və qiyabi təhsil alan buraxılış kurs tələbələrin (Mübadilə və ikili diplom proqramlarında iştirak edən tələbələr daxil olmaqla) təhsil müddətində topladığı ÜOMG-si istehsalat təcrübəsinin qiyməti kimi qəbul edilir.

3.2. ÜOMG əsasında təcrübənin nəticələri ilə razılaşmayan tələbə 5 iyun 2020-ci il tarixindən gec olmayaraq müraciəti əsasında növbəti tədris ilinə keçirilir. Həmin tələbə növbəti tədris ilində təcrübəni ənənəvi qaydada tamamlayır, təcrübəni uğurla bitirdikdən sonra mövcud qaydalarla nəzərdə tutulmuş tələblərə uyğun olaraq YDA-na buraxılır. Bu zaman əlavə tədris dövründə tələbə ödəniş etmir.

3.3. Magistrantların Elmi-pedaqoji təcrübəsi üzrə nəticələri, 1) eyni ilə onların Elmi-tədqiqat təcrübəsinin nəticəsi kimi qəbul edilir. 2) Magistrant bu formada təcrübə nəticəsinin qiymətləndirilməsi ilə razı olmadıqda, onun ÜOMG-si Elmi-tədqiqat təcrübəsinin qiyməti kimi qəbul olunur. 3) Magistrant 1-2-ci bəndlərdə göstərilən formada təcrübə nəticəsinin qiymətləndirilməsi ilə razı olmadıqda, dərslər bərpa olunduqdan sonra elmi tədqiqat təcrübəsini ənənəvi qaydad keçdikdən sonra dissertasiya müdafiəsinə buraxılır.

4. Yekun Dövlət Attestasiyası üzrə

4.1. Bakalavriat səviyyəsində təhsil proqramlarının bütün tələblərini yerinə yetirən təhsilənlərin (Mübadilə və ikili diplom proqramlarında iştirak edən tələbələr də daxil olmaqla) ÜOMG-si, onların Yekun Dövlət Attestasiyasının qiyməti kimi qəbul edilir.

4.2. Bakalvriat səviyyəsində buraxılış işini yerinə yetirmiş tələbələrin buraxılış işləri plagiat yoxlamasından keçməməklə elmi rəhbərin rəyi ilə elektron formada təqdim olunur və ÜOMG-si buraxılış işinin qiyməti kimi qəbul edilir.

4.3. ÜOMG-nin YDA nəticəsi kimi qəbul edilməsi ilə razı olmayan bakalavrların 5 iyun 2020-ci il tarixindən gec olmamaqla etdikləri müraciətləri əsasında, onlar üçün YDA distant formada 7 iyula qədər və ya ənənəvi qaydada iyul-avqust aylarında təşkil edilir.

4.4. Magistr dissertasiyalarının müdafiəsi distant formada təşkil edilir. Distant formada təşkil olunan müdafiədə iştirak edə bilməyən magistrantlar üçün onların 5 iyun 2020-ci il tarixindən gec olmamaqla müraciətləri əsasında, iyul-avqust aylarında ənənəvi qaydada müdafiələr təşkil edilir.

5. Yay semestri üzrə

5.1. 2019/20-ci tədris ilinin Yay semestrində tədris və imtahanlar distant formada təşkil edilir.

Qeyd: distant test və şifahi imtahanların keçirilməsi proseduru və bu imtahanlar zamanı tətbiq olunacaq intizam qaydaları haqqında ətraflı məlumat tələbələrin şəxsi kabinetlərinə göndəriləcəkdir.